



Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir
Heydər ƏLİYEV

GÖMRÜK

XƏBƏRLƏRİ



25 FEVRAL 2022-ci il
№ 6 (1229)

*Qəzet 1995-ci il
iyunun 30-dan çıxır*

CUSTOMS NEWS

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin orqanı

ВЕСТНИК ТАМОЖНИ

Xocalı soyqırımı insanlığa qarşı cinayətdir

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına səfəri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə fevralın 21-23 tarixlərində Rusiya Federasiyasında rəsmi səfərdə olub.

Prezident İlham Əliyev fevralın 22-də Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib.

Dövlətimizin başçısı Rusiya paytaxtında Kremlin divan yanındakı Aleksandr bağına gəldi. Prezident İlham Əliyev naməlum əsgərin məzarını ziyarət edərkən əbədi məşəl önünə əklil qoydu. Azərbaycanın Dövlət Himni səsləndirildi. Sonra fəxri qarovul dəstəsinin keçidi oldu.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə təkbətək görüşü olub. Görüşdə dövlət başçıları çıxış etdilər.

Rusiya Prezidenti Vladimir Putin dedi ki, Sizin səfəriniz ikitərəfli münasibətlərimizdə əlamətdar hadisə - diplomatik münasibətlərimizin yaradılmasının 30 illiyi rəfəsində keçir. Bu gün biz Qarşılıqlı müttəfiqlik əlaqələri haqqında Bəyannamə imzalayacağıq. Tamamilə aşkardır ki, bu, bizim münasibətlərimizin inkişafında yeni mərhələdir və şübhəsiz, bu, o cümlədən bütövlükdə hələ sona qədər nizamlanmamış, lakin həllində irəliləyiş əldə edilmiş Qarabağ münaqişəsinin tənzimlənməsinə nail olduqdan sonra mümkün olub.

Fikrimcə biz indiki həyatda hələ qarşıya çıxan problemlərə baxmayaraq, hər halda məmnun ola bilərik ki, hazırda olduğumuz səviyyəyə çatmışıq. Əlbəttə, bu barədə biz bu gün ətraflı danışacağıq. Lakin istənilən halda həm orada yaşayan bütün insanların təhlükəsizliyinin təmin edilməsi baxımından, həm də ticari-iqtisadi əlaqələrin inkişafı, nəqliyyat kommunikasiyalarının açılması baxımından artıq müəyyən razılaşmalar var.

Bilirəm ki, hələ mübahisələr var, üzərində işlənənlər məsələlər var. Lakin biz öz tərəfimizdən bu prosesin dinc vasitələrlə getməsi, sülh yolu ilə inkişaf etməsi və əlbəttə, bu prosesa cəlb edilməsi bütün tərəflərin razı qalmasına nail olmaqla üçün əlimizdən gələni edəcəyik.

Yeri gəlməşkən, həm Rusiya Federasiyası, həm də bilirəm, Sizin digər qonşularınız bu məsələlərin, o cümlədən nəqliyyat kommunikasiyaları məsələlərinin həll edilməsində maraqlıdırlar, ona görə ki, bunda təkcə Azərbaycan və Ermənistan maraqlı deyil, - Rusiya da, təkrar edirəm, Sizin bütün başqa qonşular da maraqlıdırlar.

Ticari-iqtisadi əlaqələrə gəldikdə, onlar durmadan inkişaf edir. Pandemiya baxmayaraq, keçən il bizdə əmtəə dövriyyəsi 16 faizdən çox artıb və bu, çox yaxşı göstəricidir. Sizə təşəkkür edirik ki, Siz bizim qarşılıqlı fəaliyyətimizi dəstəkləyirsiniz. Bu baxımdan bizim çox ciddi planlarımız var. Bizim iqtisadi əlaqələrimiz yetərinə yaxşı şaxələndirilib və bu, irəliləyişin davam etməsi üçün yaxşı ilkin şərait yaradır.

Bizim üçün həssas və mənim fikrimcə Azərbaycan üçün də çox vacib olan humanitar məsələlərin həllini, ilk növbədə, rus dilinin inkişafını dəstəklədiyinizə görə Sizə təşəkkür edirik. Mən bilirəm ki, Azərbaycanın 300 məktəbində rus dili fəal öyrənilir, bu dil populyardır. Əlbəttə, biz bunu gələcəkdə də hər vasitə ilə dəstəkləyəcəyik.

Regional əlaqələr yetərinə səmərəli inkişaf edir. Bir də, əlbəttə, fərslərdən, Sizin səfərinizdən istifadə edərkən Sizi Ukrayna istiqamətində bizdə nələr baş verməsi barədə məlumatlandıracağam. Bilirsiniz ki, dünən Rusiya Donbasın iki xalq respublikasının suverenliyinin tanınması haqda qərar qəbul edib.

Bəri başdan demək istəyirəm, biz bu mövzuda - Rusiyanın imperiya sərhədləri daxilində imperiyanı bərpa etməyə hazırlaşması mövzusunda spekulasiyaları götürük və demək olar ki, əvvəldən gördürük. Bu, əsla həqiqətə uyğun deyil.

Sovet İttifaqı dağıldandan sonra Rusiya bütün yeni geosiyasi realitələri etiraf etdi və Sizin də bildiyiniz kimi, postsovet məkəninə qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsi üzərində fəal iş aparır. Hətta məsələn, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi kimi kəskin, çox kəskin vəziyyətlərdə də biz həmişə çox səliqəli hərəkət etmişik, bu prosesa cəlb edilməsi bütün dövlətlərin maraqlarını nəzərə almalıyıq və həmişə qarşılıqlı məqbul həllərə nail olmağa çalışmışıq.

Təəssüf ki, Ukraynada dövlət çevrilişindən sonra biz Ukrayna ilə qarşılıqlı əlaqələrin bu səviyyəsini və keyfiyyətini görmürük, əvvəlki səviyyə yox olub. Vurğulamaq istəyirəm, məhz dövlət çevrilişindən və bu çevriliş edənlər tərəfindən hakimiyyətin qanunsuz ələ keçirilməsindən sonra.

İndicə, Sizinlə görüşdən əvvəl Qazaxıstan Prezidenti ilə söhbət edirdim. Fikrimcə, bu, Rusiyanın qonşularımızın suverenliyini yalnız dəstəklədiyini, onu hər vasitə ilə möhkəmləndirdiyini göstərən ikinci çox yaxşı nümunədir. Qazaxıstan nümunəsi də bizim məhz bu cür siyasətimizə dəlalət edir, onu təsdiq edir.

Bildiyiniz kimi, biz beynəlxalq terrorizmin xarici təacvüzü ilə əlaqədar Qazaxıstan rəhbərliyinin xahişi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qarşısında Qazaxıstanı dəstəklədik. Bu problem aradan qalxan kimi Qazaxıstan rəhbərliyinin xahişi ilə biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kontingenti qarşısında özümüzün bütün silahlı qüvvələrimizi oradan çıxardıq və bütün istiqamətlər üzrə Qazaxıstan ilə əməkdaşlığı davam etdiririk. Şübhəsiz, bu iş həm Rusiyanın, həm də Qazaxıstanın xeyrinədir və Qazaxıstanın suverenliyini möhkəmlədir.

davamı 2-ci səh.

Bu il Xocalı soyqırımının 30-cu ildönümüdür. Xocalı soyqırımı erməni işğalçıların son iki əsrə yaxın müddətdə xalqımıza qarşı tətbiq etdikləri deportasiya və soyqırımı siyasətinin ən faciəli səhifəsidir. Erməni millətçiləri indiyə qədər dövlət səviyyəsində miflik “böyük Ermənistan” dövləti yaratmaq ideyasını həyata keçirmək məqsədilə tarixi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı qanlı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi başqəri cinayətlər törədiblər.

Ötən əsrin 80-ci illərinin ikinci yarısında erməni şovinistləri SSRİ-də yaranmış siyasi vəziyyətdən istifadə edib dərhal Azərbaycana qarşı açıq ərazi iddiası irəli sürüb, Ermənistanda yaşayan 200 minə qədər azərbaycanlı bir neçə günün içərisində kütləvi şəkildə deportasiyaya məruz qoyublar. 1992-ci ilin əvvəllərində Ermənistan silahlı qüvvələri təcavüzkar siyasətlərini genişləndirərək Dağlıq Qarabağ və ətraf ərazilərdəki azərbaycanlılar yaşayan bütün yaşayış məntəqələrini işğal etməyə başlayıblar.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan dövlətinin nizamı hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə aylarla mühasirədə saxlanılan Xocalı şəhərinə hücumə keçərək bir gecənin içində onu yerlə-yeksan ediblər. Bu qanlı hadisə zamanı dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib, meyitlər təhqir olunub, 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63-ü uşaq, 106-sı qadın və 70-i qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib.

Ermənilər bu mənzərəni yaratmaqla Azərbaycan xalqının gözüni qorxutmaq, Qarabağın taleyini öz xeyirlərinə həll etmək istəyirdilər. Xocalıların lokal müqavimətinə baxmayaraq, erməni vandallarının cinayətlərinin qarşısını almaq mümkün olmadı. Ermənistan Xocalı faciəsini törətdikdən sonra Azərbaycana qarşı hərbi təcavüzünün miqyasını daha da genişləndirib və torpaqlarımızın 20 faizini işğal edib, bir milyona yaxın azərbaycanlıyı doğma ev-əşiyindən didərgin salaraq qaçqın və məcburi köçkünə çevirib.

Xocalı soyqırımını törədən erməni vandalları beynəlxalq hüquqi aktları - BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasını, “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” IV Cenevrə Konvensiyasını, Birləşmiş Millətlər Təşkilatının “Ümumdünya İnsan Haqları Bəyannaməsi”ni, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktı, “Genosid cinayətinin qarşısını alınması və cəzalandırılması haqqında” Konvensiyası, “Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi” Bəyannaməsini, eləcə də digər beynəlxalq norma və prinsipləri kobud surətdə pozublar.

Xocalı soyqırımı haqqında ətraflı araşdırmalar yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra aparılıb və eyni zamanda, bu hadisələrə hüquqi-siyasi qiymətin verilməsi prosesi başlanıb. Dünyaya xalqımızın üzləşdiyi fəlakətlər barədə ətraflı, fakt və sübutlarla zəngin olan məlumatlar çatdırılıb. XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı faciəsinin həm də bir soyqırımı olaraq təsbit edilməsi, həm də bu barədə əsl həqiqətlərin dünyaya çatdırılması məhz ulu öndər Heydər Əliyevin sayəsində mümkün olub.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımının beynəlxalq müstəvidə tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəy-



yənləşdirilib. Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Xocalı soyqırımını bir çox ölkələr parlament səviyyəsində qətləmi kimi tanıdıqlarını elan ediblər.

Dövlətimiz tərəfindən bu faciəyə hüquqi qiymət verilib və bu soyqırımının beynəlxalq müstəvidə tanınması, ona ədalətli qiymətin verilməsi istiqamətində mütəmadi iş aparılır. Bu kontekstdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası və həmin kampaniya çərçivəsində görülmüş işlər xüsusi vurğulanmalıdır. Bu kampaniya çərçivəsində Azərbaycanda və xaricdə fəaliyyət göstərən çoxsaylı vətəndaş cəmiyyəti institutları ayrı-ayrı ölkələrin dövlət qurumlarını və ictimaiyyəti, beynəlxalq təşkilatları bu faciəyə adekvat qiymət verməyə çağırılır.

Təcrübə göstərir ki, vahid informasiya sisteminin qurulması və davamlı şəkildə təbliğ-təşviqat layihələrinin keçirilməsi çox müsbət nəticə verir. 2020-ci ilin iyul ayında erməni hərbi təxribatı, eləcə də Vətən müharibəsi zamanı həm Prezident İlham Əliyevin xalqa müraciət və

müxtəlif aparıcı ölkələrin medialarına verdiyi müsahibələr, Azərbaycanın uğurlu hərbi əməliyyatları, diplomatik fəaliyyəti, həm də Ermənistan tərəfindən dinc əhaliyə qarşı terror aktlarının törədilməsi ilə bağlı müxtəlif informasiya mənbələrində, sosial mediada, virtual informasiya məkanında aparılan informasiya mübarizəsi buna ayvni sübutdur.

Artıq 26 fevral - Xocalı soyqırımını gününü başqa əhval-ruhiyyədə keçiririk. Prezident İlham Əliyevin sözləri ilə desək, “Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarıstmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkndirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimizə qətiyyətli və müvafəq mübarizəyə səfərbər etmişdir”. Bu səfərbərlik, milli birlik, güclü və iradəli ordu 44 günlük Vətən müharibəsində Xocalıda, Qaradağda, Ağdabanda, Ballıqayada və eləcə də digər ərazilərimizdə erməni terrorçularının, erməni cinayətkarlarının layiqli cavabını verdi.

Vətən müharibəsində işğal altında olan torpaqlarını azad edən Azərbaycan xalqı milli mə-

raqlarını təmin etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu Qələbə ilə Azərbaycan tarixinin şərəfli səhifəsinin, yeni qəhrəmanlıq salnaməsinin müəllifi oldu. Bu Qələbə ilə Xocalı şəhidlərinin ruqları təsəlli tapdı. Soyqırımı qurbanlarını qanı yerdə qalmadı, döyüş meydanında rəşadətli Azərbaycan Ordusu tərəfindən onların qisası alındı.

Hər il olduğu kimi, bu il də Xocalı soyqırımının qurbanları böyük ehtiramla yad edilir. Dövlət başçısı İlham Əliyevin Xocalı soyqırımının otuzuncu ildönümü haqqında 2022-ci il yanvarın 28-də imzaladığı sərəncamla tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb. Sərəncamda, həmçinin qeyd edilib ki, Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhv etmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. Sərəncamda Xocalı soyqırımına hüquqi qiymətin verilməsi və bu dəhşətli faciəni törədənlərin öz layiqli cəzalarını alacaqları da əksini tapıb.



Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına səfəri

Əvvəli I-ci səh.

Biz bundan sonra da bütün qonşularımızla münasibətdə bu cür hərəkət etmək niyyətindəyik. Təkrar edirəm, Ukrayna ilə bağlı vəziyyət başqadır. Bu, onunla bağlıdır ki, təəssüflər olsun, üçüncü ölkələr tərəfindən bu ölkənin ərazisində Rusiya Federasiyasına qarşı təhdidlər yaratmaq üçün istifadə edilir. Məsələn yalnız bundadır.

İndi bizim hər şey barədə daha ətraflı söhbət etmək imkanımız olacaq. Mən təfərrüat barədə Sizi məlumatlandıracağam.

Azərbaycan Prezidenti İlham Əliyev dedi ki, bizim əlaqələrimiz müntəzəm xarakter daşıyır. Sizinlə noyabrın sonunda görüşmüşdük, o vaxtdan üç aydan az keçib. Bu gün də mən Rusiya Federasiyasındayam. Bütün bunlar ona dəlalət edir ki, bizim münasibətlərimiz çox dinamik şəkildə inkişaf edir. Biz dəim əlaqə saxlayırıq, zəngləşirik. Əlbəttə, şəxsi görüşlərimiz həmişə xüsusi əhəmiyyət kəsb edir, xüsusən ona görə ki, Siz qeyd etdiyiniz kimi, ölkələrimiz arasında ən mühüm sənədin imzalanması ərsəfində. Rəsmi həlaldır ki, bu görüş, Siz qeyd etdiyiniz kimi, ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi ərsəfində keçir. Fikrimcə, bu sənəd ölkələrimiz, qarşılıqlı əlaqələrimiz, həmçinin regional təhlükəsizlik üçün birmənalı olaraq çox müsbət əhəmiyyət kəsb edəcəkdir. Biz ölkələrimiz arasında yaranmış dostluq, mehriban qonşuluq münasibətlərini çox yüksək qiymətləndiririk, onları möhkəmləndiririk. Qarşılıqlı müttəfiqlik haqqında Bəyannamənin imzalanması son illərdə bizim necə fəal işlədiyimizi və qarşılıqlı əməkdaşlığın potensialını artırmağımızı çox yaxşı illüstrasiya edir. Bu, sadəcə sözlər, sadəcə niyyətlər deyil, həm də konkret işlər olub. Bəyannamə yetərinəcə genişdir. Onun 40-dan çox bəndi var. Bizim qarşılıqlı fəaliyyətimizin ən mühüm sahələrini əhatə edir və artıq dediyim kimi, bizim ikitərəfli münasibətlərin gələcəyi üçün çox böyük əhəmiyyət kəsb edəcəkdir.

Bütövlükdə ölkələrimiz arasında siyasi münasibətlər son illərdə həmişə çox müsbət inkişaf edir. Hazırda bu münasibətlər ən yüksək səviyyəyə çatır. Ticari-iqtisadi əlaqələrdə yaxşı dinamika olması barədə Sizin fikrinizə şərik olduğumu bildirmək istərdim. Bizim əmtəə dövriyyəsinin həcmi artıq 3 milyard dollardan asıb və Sizin qeyd etdiyiniz kimi 16 faiz artıb. Bu ildə də artım perspektivi var, yanvar ayının göstəriciləri buna dəlalət edir. Biz çoxsaylı konkret layihələri həyata keçiririk. Əlbəttə, bu gün bu barədə də danışacağıq, humanitar sahədə gördüyümüz işləri yüksək qiymətləndirdiyinizə görə sağ olun.

Təşəkkür edirəm ki, Siz bunu həmişə vurğulayırsınız, bizim sayılarımızı qiymətləndirirsiniz və düşünürəm olaraq qeyd etdiyiniz kimi, bu, həm Rusiya üçün, həm də Azərbaycan üçün vacibdir. Məktəblər məsələsinə gəlndikdə, bir qədər danışdıqdan sonra istərdim. Azərbaycanca təhsilin rus dilində olduğu 340-a yaxın məktəb var, bu məktəblərdə 140 mindən çox uşaq təhsil alır. Azərbaycanda 15 mindən çox vətəndaş ali məktəblərdə rus dili bölmələrində oxuyur. Mənim fikrimcə, bu, bizim münasibətlərimizin və gələcək əlaqələrimizin çox mühüm əsasıdır, ona görə ki, rus dili keçmiş Sovet İttifaqı ölkələrini həmişə birləşdirirdi və əlbəttə, rus dilini bilmədən gələcək nəsilərin əlaqələrini nizamınlamaq çox çətin olar. Buna görə də, dediyim kimi, bu, həyatımızda çox mühüm amildir.

Əlbəttə, Siz qeyd etdiyiniz kimi, bu gün bizim regionda vəziyyət, münasibətdən sonrakı vəziyyət barədə danışacağıq. Rusiya Federasiyası Azərbaycan ilə Ermənistan arasında müharibənin dayandırılmasında və münasibətin nizamlanmasında qaynar mərhələdən siyasi diplomatik sahəyə keçirilməsində çox mühüm rol oynayır. 2020-ci ilin noyabrında Sizin fəal iştirakınızla imzalanmış üçtərəfli Bəyənət bu çoxillik münasibəti nizamınlamağımıza imkan verdi. Bu gün yeni vəziyyət yaranıb, regionda bugünkü geosiyasi reallıqlar dünya birliyi tərəfindən qəbul edilib. Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, naqliyyat kommunikasiyalarının açılması, normal qonşuluq münasibətlərinin qurulması üçün imkanlar yaradılmış işində çox mühüm, mən deyirdim əsas rol oynayır. Biz bu rolun çox yüksək qiymətləndiririk. Ümidvarıq ki, erməni tərəfi də bizim kimi, öz tərəfindən 2020-ci ilin noyabrında imzalanmış Bəyənətin bütün bəndlərini yerinə yetirəcək.


Beləliklə, gündəliyimiz çox genişdir, bu səfər xüsusi səfərdir. Mən Prezident kimi 48-ci dəfədir ki, Rusiyadayam. Lakin bu, xüsusi həlaldır. Bu gün biz tarixi xarakterli çox mühüm sənəd imzalayacağıq.

Fevralın 22-də Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin imzalayıblar.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mətbuatı bəyənətlərlə çıxış ediblər.

Prezident Vladimir Putin bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti ilə birgə indici bizim tərəfimizdən imzalanmış Rusiya və Azərbaycanın müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə dövlətlərarası münasibətlərimizin keyfiyyətə yeni səviyyəyə keçdiyi idə əlamətdardır. Bu strateji sənəd apardığımız danışıqların mərkəzi elementi və əsas yekunudur.

Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin Rusiya ilə Azərbaycan arasında rəsmi diplomatik əlaqələrin 30 illiyinin tamam olduğu ildə imzalanması çox rəmzi xarakter daşıyır. Otən onilliklər ərzində Rusiya-Azərbaycan əməkdaşlığı nəzərəcəpəcək dərəcədə möhkəmlənib və genişlənib, siyasi, iqtisadi və humanitar sahələrdə çoxsaylı konkret qarşılıqlı faydalı layihələrlə zənginləşib. Biz, sözsüz ki,



möhkəm dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması əsaslarına əsaslanmaqla əsl sıx qarşılıqlı müttəfiqlik münasibətlərini bundan sonra da hərtərəfli inkişaf etdirmək əzminindəyik.

Bu gün ikitərəfli gündəlikdə duran aktual məsələlərin bütün kompleksı ətraflı nəzərdən keçirildi. Biz hər şeydən əvvəl qarşılıqlı ticari-iqtisadi əlaqələrin artırılması imkanlarını və perspektivlərini müzakirə etdik. Qeyd edim ki, 2021-ci ilin yekunlarına görə, qarşılıqlı əmtəə dövriyyəsi 16 faiz artıb və təqribən 3,4 milyard dollara çatıb, qarşılıqlı kapital qoyuluşunun ümumi həcmi isə 6 milyard dollar təşkil edir.

Rusiya-Azərbaycan hökumətlərarası komissiyası tezliklə növbəti iclasını keçirəcək. Həmçinin energetika, kənd təsərrüfatı və bir sıra sahələrdə kooperasiyanın inkişafı üzrə imkanların öyrənilməsi üçün Azərbaycan Rusiya işgüzar missiyalarını göndərməyi planlaşdırır.

Rusiyanın biznes strukturları elektroenergetika sahəsində Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır. Azərbaycan elektrik şəbəkələrinin modernləşdirilməsinə, həmçinin bərpaolunan enerji mənbələri sahəsində olan layihələrə qoşulmağa hazırdır.

Sonayədə də samərəli tərəfdaşlıq qurulub. Otən il kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı üzrə “QAZ qrupu” ilə “Azərmas”ın müştərik zavodu açılıb. Rusiyanın iştirakı ilə Azərbaycan dəmir yollarının və Bakı metropoliteninin qatırları texniki cəhətdən yenilənir. Azərbaycanda “KamAZ” birgə servis mərkəzi tikilir.

Ölkələrimizin maliyyə sahəsində qarşılıqlı fəaliyyəti bundan sonra da möhkəmləndirməyi vacib hesab edirik. Qarşılıqlı hesablaşmalarda milli valyutaların daha fəal istifadəsi və Azərbaycan banklarının Rusiya Bankının maliyyə məlumatlarının ötürülməsi sistemində qoşulması şübhəsiz ki, buna kömək edə bilər.

Rusiya və Azərbaycan arasında tibb və əcazaqlı sahəsində əməkdaşlıq aktivləşib. Ölkələrimiz koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə tərəfdaşlar kimi qarşılıqlı fəaliyyət göstərirlər. Pandemiyanın ən kəskin dövründə Rusiyanın aparıcı tibb mütəxissisələrinin mütəxəssis briqadaları azərbaycanlı həkimlərə köməyə göndərilib. Respublikaya “Sputnik V” vaksinlərinin tədarükü təşkil olunub.

Humanitar sahədə də əməkdaşlıq ənənəvi olaraq yüksək səviyyədədir. Bu günlərdə Moskvada Azərbaycan Günlərinə start verilib. Bu tədbir çərçivəsində sərgilər, konsertlər, ədəbi qiraət və digər parlaq mədəni tədbirlər təşkil olunacaq. Öz növbəsində, martın əvvəlində Azərbaycanda iki ölkə gənclərinin növbəti Forumu keçiriləcək.

Biz Respublikada rus dili və mədəniyyətinin dəstəklənməsi və təşviqinə görə Azərbaycan rəhbərliyinə minnətdəyik. Xatırladım ki, ölkədə rus dilinin tədris olunduğu 300-dən çox məktəb, ali məktəblərin əksəriyyətində rəssədi fəaliyyət göstərir. Cənab Prezident danışıqların gedişində xatırladı ki, məktəblərin sayı 300 deyil, 340-dır. Biz bu işlə məyus və saymağa macal tapmırıq, buna görə biz çox təşəkkür edirik və buna böyük əhəmiyyət veririk. Xatırladım ki, Rusiyada hazırda 11 mindən artıq azərbaycanlı tələbə, o cümlədən 1000-dən çoxu federal bütçə vəsaitləri hesabına təhsil alır.

Təbii ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələlərinə xüsusi diqqət yetiririk. Bildiyiniz kimi, dünən Ermənistanın baş naziri ilə mənim telefon danışığım olub. Azərbaycan, Ermənistan və Rusiyanın Dağlıq Qarabağ üzrə ali səviyyədə nail olunan bütün üçtərəfli razılaşmalarının tam həcmdə icrasının vacibliyi təsdiq edilib.

Fikrimizcə vacib olan odur ki, indi regionda həyat qaydaya düşür, dinc məcraya daxil olur. Artıq 50 mindən çox qaçqın öz evlərinə qayıdıb. Təsərrüfat infrastrukturunun yenidən qurulması, tarixi, dini və mədəni obyektlərin mühafizəsi üzrə praktik məsələlər həll olunur.

Rusiya sülhməramlı kontingentinin fəaliyyətinə və

bütövlükdə Dağlıq Qarabağ ətrafındakı vəziyyətin sabitləşməsinə Rusiyanın töhfəsinə Azərbaycan tərəfindən yüksək qiymət verilib. Bizim sülhməramlılar vəziyyətin gecə-gündüz monitorinqini aparır və atəşkəs rejiminin dəstəklənməsini təmin edir, minalardan təmizlənmə işləri aparır, humanitar aksiyalarda iştirak edir və yerli əhaliyə kömək göstərirlər. Rusiyalı hərbi həkimlər koronavirus əleyhinə profilaktik tədbirlər, o cümlədən Rusiya preparatları ilə vaksinalma həyata keçirirlər.

Regionda bütün iqtisadi, naqliyyat əlaqələrinin tezliklə açılmasına bundan sonra da kömək göstərmək barədə razılaşdıq. Söhbət Azərbaycan və Ermənistan arasında və regionun digər ölkələri ilə səmimi və yük daşımalarının tam həcmdə bərpasından, ticarət, sənaye, kənd təsərrüfatı, infrastruktur kimi sahələrdə konkret birgə layihələrin icraya hazırlanmasından gedir. Bu prosesin bütün iştirakçıları - bilavasitə Azərbaycan və Ermənistan, əlbəttə ki, Ermənistanın və Azərbaycanın bütün qonşuları bunda maraqlıdır.

Daha bir prioritet məsələ Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası prosesinin işə salınmasıdır. Rusiya öz tərəfindən, yuxarıda adları çəkilən bütün hədəf və məsələlərə nail olmaq üçün çox iş görüb və görəcək. Əlbəttə ki, hər hansı mübahisəli məsələlərə, o cümlədən sərhəd məsələlərinin nizamlanmasına hər cür yardım göstərməyə davam edəcək, mövcud olan kəskin problemlərin həllinə kömək göstərəcəyik.

Ümumiyyətlə, bugünkü danışıqlar aydın göstərdi ki, Qafqaz və Xəzər regionlarında sabitlik və təhlükəsizliyin təminatında, bütün Avrasiya məkanında integrasiya proseslərinin inkişafında Rusiya və Azərbaycanın ümumi maraqlar var.

Sonda İlham Heydər oğluna bu gün məhsuldar birgə iş görə minnətdarlığımı bildirmək istərdim. Əminəm ki, bu gün əldə olunan razılaşmalar iki ölkənamına Rusiya-Azərbaycan münasibətlərinin bütün kompleksinin bundan sonra da möhkəmlənməsinə xidmət edəcək.

Prezident İlham Əliyev bildirdi ki, mən yenidən Moskvada olmağıma çox şadam. Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Təxminən üç ay bundan əvvəl də görüşdük və ikitərəfli gündəliyə, regional problemlərə aid mühüm məsələləri müzakirə etdik. Bizim görüşlərimizin intensivliyi əlaqələrimizin inkişafının dinamik xarakter daşımasına parlaq sübutdur. Rusiya ilə Azərbaycanı çoxəsrlik dostluq, mehriban qonşuluq telləri bağlayır. Vladimir Vladimiroviçin qeyd etdiyi kimi, bu əlaqələr bu gün keyfiyyətcə yeni səviyyəyə çatıb.

Ölkələrimiz arasında çox geniş müqavilə-hüquq bazası vardır, 245 sənəd imzalanıb. Lakin onların arasında bu gün imzalanmış Bəyannamə xüsusi əhəmiyyət kəsb edir. Bu Bəyannamə bizim münasibətlərimizi müttəfiqlik səviyyəsinə çıxarır. Bu, həm böyük imtiyaz, həm də böyük məsuliyyətdir. Biz bu günə təkidlə, uzun müddət əməkdaşlıq potensialını artırmaqla, səmimiyyətə, mehriban qonşuluqla, pragmatizmə, qarşılıqlı maraqların nəzərə alınmasına əsaslanan münasibətlər qurmaqla gəlib çatmışıq. Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə üzərində praktiki iş bir ildən bir qədər artıq bundan əvvəl başlanıb. Bu müddətdə ölkələrimizin müvafiq ekspert qrupları tərəfindən 43 bənddən ibarət olan və praktiki olaraq fəaliyyətimizin bütün əsas sahələrini əhatə edən çox geniş sənəd razılaşdırılıb. Bəyannamənin birinci bəndində deyilir ki, tərəflər öz münasibətlərini müstəqilliyə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarşmamaq əsasında quracaqlar. Bu bənd bizim münasibətlərimizin xarakterinə, ona dəlalət edir ki, bu münasibətlər zamanın sınağında çıxıb və artıq dediyim kimi, dostluq hisslərinə, qarşılıqlı maraqlara və gələcəyə yönəlməyə əsaslanır. Ona görə ki, bu sənəd təkcə çoxillik birgə işə yekun vurmaqla kifayətlənməyib, həm də gələcək üçün böyük perspektivlər açır. Biz qarşılıqlı siyasi fəaliyyəti artıracaq, əvvəl

olduğu kimi, yenə bir-birimizi beynəlxalq qurumlarla dəstəkləyəcək, qarşılıqlı ticarətin həcmi artıracaq və gündəlikdəki bütün məsələləri həll edəcəyik.

Bu gün biz 5 saatdan çox Vladimir Vladimiroviçlə birlikdə olduq. Vaxt hiss olunmadan keçdi. Beş saat intensiv ünsiyyət özlüyündə bizim əlaqələrimizin nə qədər sıx və səmimi olmasının göstəricisidir. Biz əminik ki, ticari-iqtisadi sahədə yeni imkanlar açılır. Vladimir Vladimiroviç əmtəə dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasını qeyd etdi. Əminəm ki, bu müsbət meyllər bu il daha da artacaq.

Sizə məlum olduğu kimi, bu il ölkələrimiz arasında diplomatik münasibətlər yaradılmasının 30 illiyidir. Aprel ayında bu tarixi qeyd edəcəyik. Biz həmin hadisəyə yaxşı bünövrə ilə yaxınlaşıırıq.

Qarşılıqlı investisiyaların artırılması işində çox ümidverici imkanlar var. Bu gün biz naqliyyat sahəsində, özü də təkcə ikitərəfli formatda deyil, regionda yeni vəziyyət, yeni geosiyasi reallıqlar nəzərə alınmaqla çoxtərəfli, regional formatda əməkdaşlığın dərinləşdirilməsi imkanlarını da ətraflı müzakirə etdik. Artıq “3+3” deyilən əməkdaşlıq platforması mövcuddur. Əminəm ki, bu platformanın iştirakçıları olan tərəflər ilk addımı atandan sonra, o cümlədən bu sahədə də əməkdaşlıq edəcəklər. Bu gün regionda kommunikasiyaların açılması məsələsi də müzakirə edildi və düşünürəm ki, bu məsələnin çox yaxşı perspektivi var. Bizim fəaliyyətimizi, humanitar əməkdaşlıq üzrə birgə fəaliyyətimizi qiymətləndirdiyinə görə Vladimir Vladimiroviçə təşəkkür edirəm. Bu sahə həmişə prezidentlərin diqqət mərkəzindədir. Biz demək olar ki, bu sahənin inkişafına müvafiq impuls veririk və Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayı və təhsilin rus dilində olduğu məktəblərin sayı barədə Vladimir Vladimiroviçin gətirdiyi rəqəmlər əlamətdardır, onlar özləri çox şeyi deyir. Buna onu əlavə etmək istərdim ki, Azərbaycanda ali məktəblərin rus dilində 15 mindən çox tələbə təhsil alır və rus dilində təhsilə maraqlıdır. Ölkəmizdə Moskva Dövlət Universitetinin, Seçənov adına Tibb Akademiyasının filialları fəaliyyət göstərir və biz əməkdaşlıq potensialını artırmaq niyyətindəyik.

Biz bu il Bakı Humanitar Forumunun müntəzəm keçirilməsini də bərpa etməyi planlaşdırırıq. Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında keçirilən və keçiriləcək Forumda pandemiya səbəbindən fasilə yaranmışdı. Bu gün biz işğaldan azad edilmiş ərazilərdə aparılan işlərdə Rusiya şirkətlərinin iştirakı ilə bağlı məsələləri də müzakirə etdik, bu işə böyük maraqlı var. Bu günə qədər artıq Rusiya şirkətlərindən 14 sifariş alınıb və biz həmin sifarişləri diqqətlə nəzərdən keçiririk. Hesab edirəm ki, bu sahə bizim əməkdaşlığımızın yeni sahəsidir. O, həm praktiki baxımdan faydalı olacaq, həm də bizim qarşılıqlı fəaliyyətimizin səviyyəsini artıracaq.

Əlbəttə, bu gün biz regionda münasibətdən sonrakı vəziyyəti də ətraflı müzakirə etdik. Azərbaycan ilə Ermənistan arasında müharibənin başa çatmasında və münasibətdən sonrakı dövrdə nizamınlama saylarında roluna görə Rusiyaya və şəxsən Prezident Vladimir Vladimiroviçə Putinə təşəkkür edirik. Hesab edirəm ki, belə çoxillik, otuz ilə yaxın, - qarşıdurma, Azərbaycanın üzlaşdığı böyük itkilər şəraitində bir ildən bir qədər çox vaxt keçəndən sonra Azərbaycan və Ermənistan ən azı iki beynəlxalq formatda, məhz Rusiya, Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup, habelə Rusiya, Türkiyə, İran, Azərbaycan və Ermənistanın daxil olduğu “3+3” platformasında fəaliyyət göstərsə, bu, artıq bizim niyyətlərimizin göstəricisidir. Əlbəttə, biz gözləyirik ki, Ermənistan tərəfi 9-10 noyabr 2020-ci il tarixli Bəyannamənin bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması, habelə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyaların açılması barədə bütün bəndləri tamamilə yerinə yetirəcək. Bu, erməni tərəfin hüquqi öhdəliyidir, lakin təəssüf ki, bu istiqamətdə iş çox ləng gedir. Artıq qeyd etdiyim kimi, Prezident Vladimir

Vladimiroviç Putin müharibənin başa çatmasında, nizamınlamanın qaynar fazadan siyasi nizamınlama fazasına keçməsinə mühüm rol oynayıb. Bu gün Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün yollar atarında bizim əsas tərəfdaşımızdır. Bunun üçün imkanlar var. Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağa hazır olduğunu dəfələrlə bəyan edib. Bu müqavilə öz aralarında münasibətləri tənzimləmək istəyən hər hansı ölkələr üçün zəruri olan sərhədlərin dəqiqləşdirilməsi, delimitasiyası və digər məsələləri də əhatə edəcək.

Mən əminəm, regionda yeni reallıqlar yeni imkanlar yaradacaq. Azərbaycan dinc gələcək əzmindədir. Bizo müharibə lazım deyil. O, bizə heç vaxt lazım olmayıb. Azərbaycan ərazilərinin azad edilməsi, ərazi bütövlüyünün hərbi yolla bərpa olunması məcburi tədbir idi və müharibədən sonrakı mərhələdə bu məsələni siyasi metodlarla həll etməyə hazır olmağımız bizim niyyətlərimizin daha bir təsdiqidir. Mən əminəm ki, Rusiya və Azərbaycan birgə sayıları ilə Qafqazda sülhün, Xəzər regionunda və Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsi işinə bundan sonra da sanballı, mən deyirdim, həlledici töhfə verəcəklər.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 22-də Moskvada Rusiya Nazirlər Kabinetinin Əlaqələndirmə Mərkəzi ilə tanış olub.

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Prezident İlham Əliyevi qarşıladı. Prezident İlham Əliyev ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında görüş oldu.

Prezident İlham Əliyevi salamlayan Mixail Mişustin dedi ki, bu gün Vladimir Vladimiroviç Putin ilə Sizin imzaladığınız Rusiya ilə Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə ilə əlaqədar ən mühüm, strateji məsələləri müzakirə etməyi təklif edirəm. Bu mühüm qərar bizim dostluq və mehriban qonşuluq münasibətlərimizi daha yüksək səviyyəyə çatdırır. Sizi əmin etmək istərdim ki, Rusiya Federasiyasının Hökumətinin sədri Mixail Mişustin arasında görüş oldu.

Prezident İlham Əliyev dedi ki, bu gün Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında imzalanmış Bəyannamə bizim münasibətlərimizin inkişafında yeni mərhələdir. Bu gün Vladimir Vladimiroviç ilə biz çox söhbət etdik, həm ikitərəfli qarşılıqlı fəaliyyətə, həm də regional problemlərə dair çox mühüm mövzuları müzakirə etdik. Əlbəttə, mətbuat qarşısına çıxanda ölkələrimizin dövlətlərarası münasibətləri tarixində qalacaq bu günün vacibliyini qeyd etdik. Əlbəttə, rəmzi həlaldır ki, bu hadisə ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi ərsəfində baş verir.

Başqa məsələlərdən əlavə, biz ticari-iqtisadi əməkdaşlıq məsələlərini də ətraflı nəzərdən keçirdik, əlaqələrimizin necə inkişaf etməsində məmnun olduğumuzu bildirdik. Ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrimizin inkişafına şəxsən ayırdığımız diqqətə görə sizə təşəkkürümü bildirmək istərdim. Pandemiya şəraitinə baxmayaraq, əmtəə dövriyyəsi xeyli artıb. Bu, əlbəttə, bizim nə dərəcədə səmərəli işləməyimizin göstəricisidir. Ölkələrimizin Rusiya bazarlarının müavinlərinin rəhbərlik etdiyi hökumətlərarası komissiyanın səmərəli işini də qeyd etmək istərdim. Bu komissiya gömrük məntəqələrində, nəzarət-buraxılış məntəqələrində yaranan məsələləri operativ surətdə həll edir və ticari-iqtisadi əlaqələrimizin strateji planlaşdırılması ilə məşğul olur. Çox xoşdur ki, qarşılıqlı ticarətin həcmi artır. Fikrimcə, daha çox potensial var. Ümid edirik ki, biz bu il də əmtəə dövriyyəsinin artmasını məmnuniyyətlə qeyd edəcəyik.

Şübhəsiz, regionda yeni reallıqlar nəzərə alınmaqla regional problemlərə bağlı məsələlər həm regionda, həm də təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi, həm də ikitərəfli və çoxtərəfli formatda qarşılıqlı faydalı iqtisadi tərəfdaşlıq üçün yaxşı ilkin şərait yaradır. Bu gün Rusiya Federasiyasının Prezidenti ilə görüşdə biz “3+3” yeni əməkdaşlıq formatının perspektivlərini də müzakirə etdik. Bu format indiki mərhələdə, ilk növbədə, naqliyyat-kommunikasiya, logistika problemlərinə dair fəal iş aparılmasına nəzərdə tutur. Əminəm, bugünkü diskussiyalar, aparacağımız fikir mübadiləsi Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin 2020-ci il noyabr tarixli üçtərəfli Bəyənətin bütün bəndlərini həyata keçirilməsinə xidmət edəcək ki, biz öz planlarımızı tamamilə reallaşdırıa bilək.

Rusiya-Azərbaycan münasibətləri zamanın sınağında çıxıb. Əlbəttə, biz diplomatik münasibətlər yaradılmasından bəri əlaqələri inkişaf etdiririk, lakin, əlbəttə, əvvəlki nasillər tərəfindən qoyulmuş təməl olmasaydı, yaqın ki, biz bu uğurları qazana bilməzdik. Bu gün imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə bizim hüquq-müqavilə baza portfelində xüsusi sənəddir. Əminəm ki, bu sənəd ölkələrimiz arasında dostluq, mehriban qonşuluq və bu gündən etibarən müttəfiqlik münasibətlərinin möhkəmlənməsi işinə xidmət edəcək.

Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Moskvada TASS agentliyinin mənzil-qərargahında “Rusiya və Azərbaycanın diplomatik münasibətlərinin 30 ili TASS və AZƏRTAC-ın fotolarında” adlı ekspozisiya ilə tanış olublar.

Bu, TASS və AZƏRTAC-ın birgə layihəsidir. İyirmi fotosəkilədən ibarət olan ekspozisiyada Rusiya və Azərbaycan xalqlarının siyasi, iqtisadi, hərbi, mədəni və digər sahələrdə dostluğunun və əməkdaşlığının tarixinin ən yeni dövrü barədə söhbət açılır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərgi ilə tanışlıqdan sonra TASS agentliyinin mənzil-qərargahında Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüblər.



Ambassador Earle Litzenberger: Azerbaijan's customs service can be proud of the work done

On February 17, Mobile Detection Equipment was donated to the State Customs Committee of the Republic of Azerbaijan through the U.S. Department of State's Export Control and Related Border Security (EXBS) program in 2022.

The ceremony on this occasion was attended by the delegations of the US Ambassador Extraordinary and Plenipotentiary to the Republic of Azerbaijan Earle Litzenberger and chairman of the State Customs Committee, customs service Colonel-General Safar Mehdiyev.

Chairman of the State Customs Committee Safar Mehdiyev expressed his gratitude for the donation and praised bilateral relations between Azerbaijan and the United States. He noted that customs agencies from both nations had contributed to enhanced cooperation between the countries.

Noting that the reforms carried out in the country under the leadership of President İlham Aliyev had created favorable conditions for productive and transparent customs activity, Safar Mehdiyev said thanks to the innovations significant achievements had been gained in the fiscal sphere, in the fight against offenses, simplification of customs operations and speeding up of border crossings.

While specifically highlighting the Azerbaijani



Customs Committee's commitment towards international cooperation, chairman of the State Customs Committee expressed his gratitude for the U.S. support for Azerbaijan in various areas including training assistance to bolster the professional skills of Azerbaijani customs officers. Chairman of the Committee noted important contributions and the role of customs authorities in dismantling illegal drug smuggling operations, and expressed hope for further cooperation.

The US Ambassador Extraordinary and Plenipotentiary to the Republic of Azerbaijan Earle Litzen-

berger noted that this year marks the 30th anniversary of the establishment of diplomatic relations between Azerbaijan and the US, praised the mutual cooperation between our countries.

Highly appreciating the results of the reforms carried out in Azerbaijan's customs service over the recent years, the Ambassador recalled his meeting two years ago, underlined that reforms had been continued successfully in the customs system, extended congratulations on the wonderful results in the customs sphere, said Azerbaijan's customs service could be proud of the work done.

Speaking about the long-term cooperation between the US and Azerbaijan in preventing illegal smuggling activities, Ambassador Litzenberger expressed hope that the donation would contribute to developing the relations, strengthening the security of Azerbaijan and the US.

Discussions were also held on the prospects of cooperation.

The participants viewed the Mobile Detection Equipment donated to through the U.S. Department of State's Export Control and Related Border Security (EXBS) program.

Press and Public Affairs Department of the State Customs Committee

Azərbaycan və İspaniya gömrük orqanları arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Fevralın 22-də Dövlət Gömrük Komitəsində İspaniya Krallığının Türkiyə Respublikasındakı Səfirliyində Daxili İşlər Nazirliyinin məsləhətçisi Antonio Miqel Doblas Ximenesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Qonaqları salamlayan Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev Azərbaycan gömrük xidmətinin hüquq-mühafizə fəaliyyətindən, mövcud potensialından, öhdəlik və hədəflərindən, xüsusilə də qaçaqmalçılığa qarşı mübarizə istiqamətində əldə etdiyi uğurlardan bəhs edib.

Bildirilib ki, sərhədkəçmə proseslərini sürətləndirmək, həmçinin hüquqpozmaqlarla mübarizəni daha da gücləndirmək məqsədilə son illər gömrük-keçid məntəqələrində ən müasir texniki nəzarət vasitələrindən istifadə edilir, qaçaqmalçılıqla ciddi mübarizə aparılır. Dövlət Gömrük Komitəsi sədrinin müavini ötan il ərzində gömrük orqanları tərəfindən 17144 hüquqpozma faktı aşkar edildiyini, ümumilikdə 3 ton 43 kiloqramdan çox narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının qanunsuz dövriyyədən çıxarıldığını diqqətə çatdırıb.



Əsgər Abdullayev İspaniya Krallığı gömrük xidməti ilə Azərbaycan gömrük orqanları arasındakı gələcək əməkdaşlıq imkanlarından söhbət açaraq, daha faydalı və səmərəli əlaqələrin qurulmasında qarşılıqlı təcrübə və məlumat mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Səmimi görüşə görə minnətdarlığını bildirən İspaniya Krallığının Türkiyə Respublikasındakı Səfirliyində Daxili İşlər Nazirliyinin məsləhətçisi Antonio Miqel Doblas Ximenes təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri, həyata keçirdiyi işlər barədə məlumat verib.

Qeyd olunub ki, İspaniya gömrük təşkilatı dövlət təhlükəsizliyini qorumaqla yanaşı, riskləri analiz edir, qaçaqmalçılıqla mübarizə aparır. Antonio Miqel Doblas Ximenes onu da qeyd edib ki, bütün bunlara baxmayaraq narkotik qaçaqmalçılığına qarşı daha effektiv mübarizə əsas prioritetlərdən biridir.

Azərbaycan gömrük orqanlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əldə etdiyi uğurları yüksək qiymətləndirən qonaq bu sahədə birgə əməkdaşlıqda maraqlı olduqlarını da diqqətə çatdırıb. Antonio Miqel Doblas Ximenes gələcək əməkdaşlıq çərçivəsində birgə təlimlərin həyata keçirilməsi, təcrübə və məlumat mübadiləsinin aparılmasının əhəmiyyətindən danışıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyasının Dağıstan Respublikasında rəsmi səfərdə olub

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 21-də Rusiya Federasiyasının Dağıstan Respublikasında rəsmi səfərdə olub.

Səfər Azərbaycan-Rusiya sərhədində, Samur-Yaraq-Qazmalar gömrük-sərhəd buraxılış məntəqəsində yaranmış avtonəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması məsələsinin müzakirə edilməsi məqsədilə həyata keçirilib.

Nümayəndə heyəti Yaraq-Qazmalar gömrük-sərhəd buraxılış məntəqəsinə ziyarət edib, burada aparılan təmir-tikinti işlərinin gedişi ilə tanış olub. Bununla yanaşı, Azərbaycan-Rusiya sərhədində yerləşən "Novo-Filya" gömrük-sərhəd buraxılış məntəqəsi də ziyarət edilib, buradan dolu yük maşınlarının Azərbaycanın Rusiyaya buraxılması imkanları dəyərləndirilib.

Səfər zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin, eləcə də Rusiyanın Federal Gömrük Xidməti, Federal Dövlət Xəzənə İdarəsinin dövlət müəssisəsi "Rosgranstroy" və Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsi əməkdaşlarının iştirakı ilə ikitərəfli görüş keçirilib.

Görüşdə Rusiya tərəfi Yaraq-Qazmalar gömrük-sərhəd buraxılış məntəqəsində yaranmış avtonəqliyyat vasitələrinin sıxlığının məntəqədə aparılan təmir-tikinti işlərindən qaynalandığını və müvafiqi xarakter daşıdığını bildirib. Bununla yanaşı, təmir-tikinti işlərinin vaxtında yekunlaşdırılması, mövcud şərait nəzərə alınmaqla məntəqənin buraxılış qabiliyyətinin mümkün qədər maksimum həddə saxlanılması və əlavə zəruri tədbirlərin görülməsi üçün müvafiq qurumların səlahiyyətli nümayəndələrinin iştirakı ilə məsləhətləşmələrin aparılacağı qeyd edilib.

Görüşün yekunları üzrə "Şirvanlı"- "Novo-Filya" gömrük-sərhəd buraxılış məntəqəsinin 24 saatlıq iş rejimində fəaliyyət göstərməsi və buradan dolu yük maşınlarının keçidinin təmin edilməsi məsələsi geniş müzakirə olunub.

Yaraq-Qazmalar buraxılış məntəqəsindən keçən yük axınının azaldılması məqsədilə tərəflərin dəmir yolu nəqliyyat növündən də istifadəsi, Yaraq-Qazmalar buraxılış məntəqəsinin, burada aparılan yenidənqurma işləri nəzərə alınmaqla, buraxılış qabiliyyətinin artırılması razılaşdırılıb. Azərbaycan tərəfində "Xanoba" gömrük-sərhəd buraxılış məntəqəsində yenidənqurma işləri başa çatdıqca nəqliyyat vasitələri üçün hərəkət zolaqlarının mərhələli şəkildə istifadəyə verilməsi imkanlarının nəzərdən keçirilməsi istiqamətində birgə sayışların davam etdirilməsi barədə razılıq əldə edilib.

Görüşdə, eyni zamanda, meyvə-tərəvəz və digər tez xarab olan məhsulları daşıyan nəqliyyat vasitələrinin buraxılışına üstünlük verilməsi barədə maraqlı tərəflərin məlumatlandırılması və cari məsələlərin müzakirəsi üçün rüblük əsasda görüşlərin təşkili qərara alınıb.



ləsi geniş müzakirə olunub.

Yaraq-Qazmalar buraxılış məntəqəsindən keçən yük axınının azaldılması məqsədilə tərəflərin dəmir yolu nəqliyyat növündən də istifadəsi, Yaraq-Qazmalar buraxılış məntəqəsinin, burada aparılan yenidənqurma işləri nəzərə alınmaqla, buraxılış qabiliyyətinin artırılması razılaşdırılıb. Azərbaycan tərəfində "Xanoba" gömrük-sərhəd buraxılış məntəqəsində yenidənqurma işləri başa çatdıqca nəqliyyat vasitələri üçün hərəkət zolaqlarının mərhələli şəkildə istifadəyə verilməsi imkanlarının nəzərdən keçirilməsi istiqamətində birgə sayışların davam etdirilməsi barədə razılıq əldə edilib.

Görüşdə, eyni zamanda, meyvə-tərəvəz və digər tez xarab olan məhsulları daşıyan nəqliyyat vasitələrinin buraxılışına üstünlük verilməsi barədə maraqlı tərəflərin məlumatlandırılması və cari məsələlərin müzakirəsi üçün rüblük əsasda görüşlərin təşkili qərara alınıb.

Состоялась встреча с советником посольства России по таможенным вопросам

Состоялась встреча между первым заместителем председателя Государственного таможенного комитета, генерал-лейтенантом таможенной службы Исмаилов Гусейновым и советником посольства России в Азербайджане по таможенным вопросам Георгием Песчанских.

В ходе встречи было выражено удовлетворение плодотворным сотрудничеством между Азербайджаном и Россией во всех сферах, отмечена особая роль глав двух государств в развитии связей. Было подчеркнуто, что взаимовыгодное сотрудничество нашло отражение в деятельности таможенных органов, во встречах и мероприятиях, как на международном, так и региональном уровнях.

Особо было отмечено, что таможенные службы сыграли значимую роль в увеличении объема товарооборота и повышении привлекательности транспортных коридоров, проходящих по территории обеих стран.

В ходе встречи обсуждалась текущая ситуация на расположенных на границе с Россией таможенно-пропускных пунктах «Самур», «Ханоба», а также таможенных постах с противоположной стороны, вопросы увеличения пропускной способности таможенно-пропускных пунктов, ускорения процессов пересечения границы и упрощения таможенных процедур. На встрече рассказывалось о строительстве на азербайджано-российской границе таможенного поста «Ханоба». Было подчеркнуто, что в текущем году строительные работы завершатся, и в результате функционирования данного таможенно-пропускного пункта процессы пересечения границы между двумя странами ускорятся, объем транзитных перевозок увеличится, будут соз-

даны благоприятные условия для более легкой и беспрепятственной международной торговли.

В рамках встречи Георгий Песчанских сообщил, что по приказу главы Федеральной таможенной службы Российской Федерации Владимира Булавина, председатель Государственного таможенного комитета Сафар Мехтиев награжден медалью «За укрепление Таможенного союза» за вклад в развитие таможенного дела и укрепление союза таможенных служб. Наряду с этим, почетными грамотами и благодарственными письмами со стороны Федеральной таможенной службы России награждены первый заместитель председателя Комитета Исмаил Гусейнов и заместители председателя Комитета Аскер Абдуллаев, Игбал Бабаев, Джавад Гасымов, а также начальник Управления по международному сотрудничеству Дилявер Фарзалиев.

В завершение встречи первый заместитель председателя Государственного таможенного комитета Исмаил Гусейнов вручил советнику посольства России в Азербайджане по таможенным вопросам Георгию Песчанскому юбилейную медаль «30 лет Государственному таможенному комитету Азербайджанской Республики (1992-2022 годы)» за плодотворное сотрудничество с таможенными органами.

Департамент прессы и связей с общественностью ГТК

Dövlət sərhədində sanitariya nəzarəti işinin təşkili ilə bağlı "dəyirmi masa" keçirilib

Fevralın 22-də "Dövlət Gömrük Komitəsi tərəfindən dövlət sərhədində sanitariya nəzarəti işinin təşkili və qurumlararası əməkdaşlıq" mövzusunda "dəyirmi masa" keçirilib.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nəzdində Sanitar Karantin Xidmətinin yaradılmasının ildönümünə həsr edilmiş tədbirdə Dövlət Gömrük Komitəsi ilə yanaşı, sərhəddə sanitariya nəzarətinin təşkili, bu sahəyə cavabdeh olan dövlət qurumları və Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri də iştirak ediblər.

Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasimov vurğulayıb ki, pandemiya dövründə Prezident İlham Əliyev tərəfindən insanların sağlamlığının qorunması, virusun yayılmasının qarşısının alınması, ticarət-təchizat zəncirinin davamlılığının təmin edilməsi məqsədilə xüsusi tədbirlər həyata keçirilib. Dövlət Gömrük Komitəsi də qarşıya qoyulan məsələlərin uğurla icra edilməsi, xüsusilə COVID-19 virusuna yoluxan insanların Mərkəzi Gömrük Hospitalında müalicəsi, gömrük-sərhəd keçid məntəqələrində sanitar-epidemioloji nəzarətin səmərəli təşkili, bu sahəyə cavabdeh olan dövlət qurumları ilə əməkdaşlığın gücləndirilməsi, malların və nəqliyyat vasitələrinin təhlükəsiz şəkildə hərəkətinin təmin olunması istiqamətində mühüm addımlar atıb.

Qeyd olunub ki, görülən tədbirlərin nəticəsi olaraq pandemiya dövründə idxal-ixrac əməliyyatları və tranzit daşımalarda artım müşahidə olunub. Komitə sədrinin müavini Tibbi Xidmət İdarəsinin nəzdində Sanitar Karantin Xidmətinin yaradılmasının əhəmiyyətini vurğulayıb.



dən, dövlət sərhədində sanitariya nəzarətinin təşkilində qurumun rolundan bəhs edib.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov əhalinin sağlamlığının qorunmasının ölkə rəhbərliyi tərəfindən daim nəzarətdə saxlanıldığını bildirib. Qeyd olunub ki, bu istiqamətdə qarşıya qoyulan məsələlərdən biri də dövlət sərhədində epidemioloji sabitliyə ciddi nəzarət edilməsidir. Ceyhun Məmmədov dövlət sərhədində sanitariya-karantin tədbirlərinin gücləndirilməsi, təhlükəli xəstəliklərin sərhəd-buraxılış məntəqələrində qarşısının alınmasında Sanitar-Karantin Xidmətinin əhəmiyyətli rol oynadığını vurğulayıb.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Həndə Hamancı, Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Zəkiyyə Mustafayeva, TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri



Yaquf Qarayeva çıxış edərək dövlət sərhədində sanitariya nəzarətinin təşkili və bu istiqamətdə Dövlət Gömrük Komitəsi ilə səmərəli əməkdaşlıqdan məmnunluqla bəhs ediblər.

Sonra "dəyirmi masa"-nın moderatoru Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasımlı "DGK TXİ Sanitar Karantin Xidmətinin yaradılmasının məqsəd və vəzifələri" mövzusunda ilk məruzə ilə çıxış edib. O, Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidmətinin fəaliyyəti, gördüyü işlər barədə tədbir iştirakçıları məlumatlandırdı.

Daha sonra Dövlət Gömrük Komitəsinin, Səhiyyə nazirliyinin, TƏBİB-in və ÜST-nin mütəxəssisləri dövlət sərhədində sanitariya nəzarətinin təşkili, qurumlararası əməkdaşlıq, COVID-19 xəstəliyinə şübhəli olan şəxslərin aşkarlanması və digər mövzularda məruzələrlə çıxış edib, fikir mübadiləsi aparıblar.



Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikası

01.01.2022 - 31.01.2022**1) Xarici ticarətin gömrük statistikasının əsas göstəriciləri**

Göstəricilər	Milyon ABŞ dolları ilə	Min ABŞ dolları ilə	İxrac və idxalın xüsusi çəkisi, faizlə
Xarici ticarət dövriyyəsi	4 061.54	4 061 547.29	100.00
o cümlədən:			
İxrac	3 086.68	3 086 682.35	76.00
İdxal	974.86	974 864.94	24.00
Xarici ticarət saldosu	2 111.82	2 111 817.41	-

2) Bütçə daxilolmaları haqqında məlumat

Gömrük ödənişləri	Məbləğ (min AZN)
Gömrük rüsumları üzrə	94 203.2
ƏDV üzrə	297 713.8
Aksizlər üzrə	8 383.4
Yol vergisi üzrə	3 652.3
Cəmi	403 952.7

3) Xarici ticarət iştirakçıları haqqında məlumat

Göstəricilər	Miqdarı (ədəd)
Xarici ölkələrin sayı	118
Xarici ticarət iştirakçılarının sayı o cümlədən:	8 840
- Fiziki şəxslər üzrə	5 157
- Hüquqi şəxslər üzrə o cümlədən:	3 683
- dövlət sektoru	113
- özəl sektor	3 570

**4) Ticarət əməliyyatlarının həcmi – 4 061 547.29 min ABŞ dolları
o cümlədən:****4.1. İdxal əməliyyatları üzrə 974 864.94 min ABŞ dolları****İdxal olunan malların çeşidlərinin sayı – 4 826 ədəd**

Göstəricilər	Məbləğ (min ABŞ dolları)	İdxalda xüsusi çəkisi (faiz)
Sektorlar üzrə		
Dövlət sektoru	195 444.79	20.05
Özəl sektor	691 278.83	70.91
Fiziki şəxslər	88 141.32	9.04
Ölkə qrupları üzrə		
MDB ölkələri	322 440.69	33.08
Aİ ölkələri	142 340.25	14.60
Digər ölkələr	510 084.00	52.32
İdxal əməliyyatlarının həcmi:		
- yüksək həddi	-	-
- aşağı həddi	-	-
- orta aylıq artım (+, -)	-	-
Humanitar yük, təmənnasız kömək və texniki yardım	1 163.55	0.12

4.2. İxrac əməliyyatları üzrə - 3 086 682.35 min ABŞ dolları**İxrac olunan malların çeşidlərinin sayı - 1 141 ədəd**

Göstəricilər	Məbləğ (min ABŞ dolları)	İxraca xüsusi çəkisi (faiz)
Sektorlar üzrə		
Dövlət sektoru	1 050 206.54	34.02
Özəl sektor	2 028 127.99	65.71
Fiziki şəxslər	8 347.82	0.27
Ölkə qrupları üzrə		
MDB ölkələri	286 596.56	9.28
Aİ ölkələri	2 023 554.30	65.56
Digər ölkələr	776 531.49	25.16
İxrac əməliyyatlarının həcmi:		
- yüksək həddi	-	-
- aşağı həddi	-	-
- orta aylıq artım (+, -)	-	-
Qeyri-neft sektoru (2709-2715 mal mövqeləri istisna olmaqla) üzrə ixracın həmi	232 172.60	7.52
Humanitar yük, təmənnasız kömək və texniki yardım	24.44	0.00

4.3. Avtomobillərin idxalı haqqında məlumat

XİF MN üzrə malın kodu	Malın adı	Miqdarı (ədəd)	Statistik dəyəri (min ABŞ dolları)
	Cəmi idxal olunmuşdur o cümlədən:	5 685	68 215.76
8702	Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri	55	6 680.17
8703	Əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri	5 231	48 996.72
	ondan:		
870340, 870350, 870360, 870370	daxili yanma mühərrikli yanacaq elektrik mühərrikli və hərəkətə gətirilən nəqliyyat vasitələri	1 137	10 270.96
870380	yalnız elektrik mühərrikli hərəkətə gətirilən nəqliyyat vasitələri	13	505.40
8704	Yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri	366	8 877.15
8705	Xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri	33	3 661.72

5) Səvədləşmə xarakterləri üzrə malların keçirilməsi

Səvədləşmə xarakterinin kodu və adı	İxrac		İdxal	
	dəyəri (min ABŞ doll.)	ixracə nisbatən %-lə	dəyəri (min ABŞ doll.)	idxala nisbatən %-lə
01 – Milli valyuta ilə hesablaşma	53.51	0.00	1 525.79	0.16
Sərbəst döənərli valyuta (SDV) ilə hesablaşmalar, o cümlədən:	1 169 401.69	37.89	878 798.35	90.15
21 – SDV ilə hesablaşma (dövlət krediti və dövlət kreditinin ödənilmədən başqa) üzrə malların keçirilməsi	1 169 401.69	37.89	878 747.33	90.14
23 – Dövlət krediti üzrə malların keçirilməsi	0.00	0.00	51.02	0.01
26 – Dövlət kreditinin ödənilməsi hesabına malların keçirilməsi	0.00	0.00	0.00	0.00
Kliring üzrə hesablaşmalar	0.00	0.00	11.50	0.00
31 – Kliring valyutası hesablaşmaları ilə malların keçirilməsi (dövlət krediti və dövlət kreditinin ödənilməsindən başqa)	0.00	0.00	0.00	0.00
36 – Dövlət kreditinin ödənişi hesabına malların keçirilməsi	0.00	0.00	11.50	0.00
Qapalı valyuta ilə hesablaşmalar, o cümlədən:	2 426.48	0.08	55 588.00	5.70
41 – Qapalı valyuta ilə hesablaşma (dövlət krediti və dövlət kreditinin ödənilmədən başqa)	2 426.48	0.08	55 588.00	5.70
43 – Dövlət krediti üzrə malların keçirilməsi	0.00	0.00	0.00	0.00
Müəssisə və obyektin rəqəmsal şəxsiyyətə sahib olması hesabına malların keçirilməsi	0.00	0.00	0.00	0.00
72 – MDB ölkələri öhdəliyi hesabına malların keçirilməsi	0.00	0.00	0.00	0.00
78 – Kompensasiya öhdəlikləri hesabına SDV ilə hesablaşmalar əsasında malların keçirilməsi	0.00	0.00	0.00	0.00
80 – Digərləri	1 914 800.67	62.03	38 941.30	3.99
Cəmi	3 086 682.35	100.00	974 864.94	100.00

6) Dəsinan yüklər haqqında məlumat

İstiqamət və nəqliyyatın növü	Miqdarı (ton)
- İxrac o cümlədən:	5 055 301.90
dəniz nəqliyyatı	3 005.90
dəmir yolu nəqliyyatı	192 351.83
avtomobil nəqliyyatı	138 965.34
hava nəqliyyatı	117.16
poçt göndərişi	1.25
stasionar nəqliyyat vasitələri	4 720 860.42
özü hərəkət edən vasitələr	0.00
- İdxal o cümlədən:	571 644.33
dəniz nəqliyyatı	60 173.38
dəmir yolu nəqliyyatı	262 454.83
avtomobil nəqliyyatı	218 129.36
hava nəqliyyatı	764.53
poçt göndərişi	27.30
stasionar nəqliyyat vasitələri	27 036.37
özü hərəkət edən vasitələr	3 058.56
Cəmi	5 626 946.23

7) Gömrük hüquqpozmalarına qarşı mübarizə haqqında məlumat**7.1. Aşkar edilmiş cinayət xarakterli faktlar – 21
o cümlədən:**

Qaçqınçılıq faktı	8
Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar faktlar	8
narkotik vasitələrin miqdarı (qram)	51 497.483
psixotrop maddələrin miqdarı (qram)	1 605.33
prekursorların miqdarı (qram)	25.00
Gömrük ödənişlərinin ödənilməsindən yayınma	3
Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan idxal etmə	0
Digər cinayət xarakterli faktlar	13
Bu əməlləri törədən şəxslərin sayı	25

**7.2. Aşkar edilmiş inzibati xəta faktları – 2 917
o cümlədən:**

Kənar keçirmə	0
Gizli keçirmə	15
Bəyan etməmə	22
Malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin çatdırılmaması	2 602
Geri aparmama (götürməmə)	9
Gömrük ödənişlərindən yayınma	14
Aksiz markasız idxal	0
Digər xətalər	259

DGK Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 30 illik yubileyi qeyd olunub

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzmətlə ucalan abidəsini ziyarət ediblər, sonra Heydər Əliyev Muzeyi ilə tanışlıq olub.



Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirilən yubiley tədbirini giriş sözü ilə açan Komitə sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli Naxçıvan gömrük xidmətinin keçdiyi inkişaf yolundan danışdı. Vurğulanıb ki, 24 fevral 1992-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılması ilə muxtar respublikada vahid mərkəzdən idarə olunan gömrük siyasətinin tətbiqinə başlanılıb.

Ötən dövrdə muxtar respublika gömrük sisteminin müasir tələblər səviyyəsində qurulması, xidmətin səmərəli təşkili istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Gömrük orqanlarının strukturu daha da genişləndirilib, infrastruktur yenidən qurulub, maddi-texniki baza müasir tələblər səviyyəsində formalaşdırılıb. İnformasiya-kommunikasiya texnologiyalarından geniş istifadə nəticəsində gömrük sistemi tamamilə avtomatlaşdırılıb.

Vurğulanıb ki, həyata keçirilən islahatlar nəticəsində keyfiyyətə yeni inkişaf mərhələsinə daxil olan Naxçıvan gömrüyü muxtar respublikanın iqtisadi təhlükəsizliyinin etibarlı təminatçısına çevrilib. Dövlət büdcəsinin formalaşmasında gömrük orqanlarının rolu artır, gömrük işinin iqtisadi göstəriciləri yüksəlib. 2021-ci ildə dövlət büdcəsinə köçürülmüş gömrük ödənişlərinin həcmi son beş illə müqayisədə 4 dəfə çox olub.

Əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsi, texniki nəzarət vasitələrindən səmərəli istifadə, əməkdaşların peşəkarlığının artırılması, kinoloji xidmətin keyfiyyətinin yüksəldilməsi, risk profilirlərinin təkmilləşdirilməsi nəticəsində gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizənin gücləndirilməsi bil-dirən Komitə sədri son beş ildə muxtar respublika üzərindən tranzit hərəkət edən yük nəqliyyat vasitələrindən 22 cinayət faktı üzrə ümumilikdə 900 kq-dan artıq, təkcə 2021-ci ildə isə 4 cinayət faktı üzrə 567 kq-a yaxın narkotik vasitənin aşkarlandığını qeyd edib.

Diqqətə çatdırılıb ki, gömrük orqanları tərəfindən ticarətin və beynəlxalq daşımaların asan və sürətli formada həyata keçirilməsi istiqamətində görülən işlər Naxçıvanın tranzit potensialından daha geniş istifadəyə imkan yaradıb. Bu gün muxtar respublikanın 70-dən çox ölkə ilə ticarət əməliyyatları apardığını qeyd edən Komitə sədri “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqinin xarici iqtisadi fəaliyyətlə məşğul olan biznes subyektləri üçün dövlət tərəfindən yaradılmış müsbət şəraitin bariz nümunəsi olduğunu, 2021-ci ildə muxtar respublika gömrük orqanlarında həyata keçirilən ixrac əməliyyatlarının 58 faizinin “Yaşıl dəhliz” iştirakçılarına payına düşdüyünü deyib.

Göstərilən etimada, hərtərəfli dövlət qayğısına və yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri-nə minnətdarlıq edən Səhət Həbibbəyli gömrük orqanları tərəfindən vətəndaşlara, o cümlədən biznes subyektlərinə göstərilən gömrük xidmətlərinin səviyyəsinin artırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini vurğulayıb və kollektivə uğurlar arzulayıb.

Naxçıvan gömrük xidmətində ən çox iş stajına malik olan Culfə Gömrük Postunun böyük inspektoru, gömrük xidməti mayoru Nüşəbə Sadıxova 33 ildir xidmət etdiyi gömrük orqanlarının keçdiyi yola nəzər salıb. Qeyd olunub ki, bu gün gömrük işinin bütün sahələrində əldə olunan nailiyyətlər əvvəlki illərlə müqayisəyə gəlməyəcək səviyyədədir.

Komitənin Əməliyyat və təhqiqat şöbəsinin inspektoru, gömrük xidməti leytenantı Sərxan Mustafayev gömrük sisteminə kadr islahatları və gəncləşmə mövzusunda çıxış edib. Qeyd olunub ki, son illər muxtar respublika gömrük sisteminə struktur və infrastruktur islahatları ilə paralel olaraq kadr islahatları da uğurla aparılıb. Bu sahədə görülmüş işlərin nəticəsidir ki, bu gün Naxçıvan gömrük sistemi özünün güclü, peşəkar və gəncləşən kadr potensialı ilə seçilir.

Sonra Komitənin İnzibati idarəetmənin təşkili bölməsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Minayə Nəsirova muxtar respublika gömrük orqanları əməkdaşları barəsində tətbiq olunan həvəsləndirmə tədbirləri barədə məlumat verib. Komitənin Əməliyyat və təhqiqat şöbəsinin rəisi, gömrük xidməti mayoru Mahir Orucov qaçaqmalçılıqla mübarizə sahəsində əldə olunan nailiyyətlərə görə “İlin gömrükçüsü” elan olunaraq mükafatlandırılıb. Xidmətdə fərqlənən bir qrup gömrük əməkdaşına da təltiflər təqdim olunub.

Sonda tədbir iştirakçıları Naxçıvan televiziyasının hazırladığı “İnkişaf edən gömrük xidməti” adlı filmə baxıblar.

**Baş redaktor
N.S.AXUNDOV****«Gömrük xəbərləri»
ictimai-siyasi qəzet****Redaksiyanın ünvanı:
AZ 1007
Bakı şəhəri,
Koveroçkin küçəsi, 30a
Tel.: (012) 404 22 00****Kapital bankın 1 saylı
Nəsimi rayon filialı.
Hesab nömrəmiz 160233070000
kod 200112.
VÖEN 1300315681****LİSENZİYA:
Seriya AV №022325
Qeydiyyat
nömrəsi V 125****İndeks 0178**